



## GİRİŞ QEYDİ

Hörmətli oxucular,

İkinci AZSTAND Tvinning bülletenimizə xoş gəlmişsiniz. Birinci buraxılışımızda, biz layihəni, onun üzvlərini, layihə məqsədlərini təqdim etdik və ilk fəaliyyətlərimizin icrasını necə planlaşdırmağımızdan söz açdıq. Bu dəfə biz sizə ikinci rüb müddətində layihəmizin qısa təsviri və bəzi müəyyən irəliləyişlər barədə məlumat verəcəyik.

Aİ Komissiyası tərəfindən Azərbaycanda və dünyanın digər ölkələrində dəstəklənən və icra olunan bir çox digər layihələrdə olduğu kimi, Tvinning layihəsinin icra statusu ilə bağlı vəziyyət eynidir: COVID hər iki tərəfdə layihənin idarə olunması baxımından ekspertlər üçün eyni çətinliklər yaradır. Bunu da demək kifayətdir ki, layihənin tamamilə məsafəli rejimdə başlanılması Tvinningin tarixində ehtimalla heç bir zaman baş verməmişdir. Öz tərəfdaşları ilə real iş mühitində bir dəfə görüşmədən və hətta bir dəfə əl sıxmadan işləmək təzi bu layihənin məzmununu formalaşdırdı. Qısaca, bu çətin bir işdir. Bununla belə, AZSTAND layihəsi ona sübutdur ki, bütün maneələrə baxmayaraq Benefisiar və Konsorsium rəvan icranı təmin edərək məqsədyönlü istiqamətdə fəaliyyət göstərməkdə davam edirlər.

Biz əminik ki, digər Tvinning layihələri oxşar təcrübəyə malikdirlər və inanırıq ki, Tvinning vasitəsi bu pandemiyadan sonra daha böyük irəliləyişlərlə icra ediləcək.

Berlin, Bakı şəhəri, aprel, 2021-ci il

## YENİLİK

İkinci layihə rübündə Benefisiar və Konsorsium bütün 3 Komponent olan Korporativ İdarəetmə, Rəqəmsal Transformasiya və Maliyyə Mexanizmləri və onların alt-fəaliyyətləri çərçivəsində ilk məsləhətləşmələrə başlamağa nail olmuşlar.

Bundan başqa, Konsorsium (LR və RTM) layihə sahələri ilə maraqlana bilən və icraya yardım edə bilən Almaniyanın Ticarət və Kommersiya Palatası (AHK Bakı) və GİZ kimi Azərbaycanda bir sıra qurumlara da müraciət etmişlər. Palata standartları təşviq edə bilən, biznes icmasının ehtiyaclarını müəyyən edə və AZSTAND portfelinə daha çox bizneslərin və sahibkarları əlavə edə bilən geniş biznes şəbəkəsinə malikdir ki, bu da AZSTAND üçün faydalı ola bilər.

## İCRA

Məsləhətləşmələrin tam icrası institusional yol xəritəsi, maliyyə təhlili və qanunvericilik çərçivəsi üzrə missiyaların ardıca Texniki Komitələrə həsr olunmuş missiya ilə Almaniya, İspaniya və İsveç ekspertləri tərəfindən icra olunmağa başladı. Digər məsləhətləşmə Milli Standartlaşdırma Strategiyasına (MSS) həsr olunmuşdu. Burada əsas diqqət Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair AZSTAND ekspertləri tərəfindən onlayn alətin istifadəsinə yönəlmişdi.



Bunun arxasında duran əsas ideya Azərbaycanın milli proqramı ilə yanaşı AZSTAND-nın MSS layihəsində DİM-dən bəzilərinin əks etdirilməsi imkanlarının müzakirə edilməsi və düşünülməsi idi.



MSS missiyası zamanı istifadə olunan Azərbaycanın DİM xəritəsi

İcra prosesində hələ də COVID məhdudiyyətlərinə əməl olunur, yəni bütün görüşlər onlayn keçirilir. Eynisi də 2021-ci ilin 5 martında keçirilmiş Xüsusi Komitənin ikinci iclası ilə bağlı keçirildi. 2021-ci il iyul ayına qədər olan yenilənmiş iş planı təsdiqlənmişdir. Konsorsiuma həmçinin 2020-2030-cu illər üzrə olan Dövlət Proqramının Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanması barədə Avropa İttifaqından məlumat verilmişdir.

Hər Komponent üzrə Konsorsium ekspertləri və AZSTAND rəhbəri arasında konkret strateji sualların müzakirəsinə həsr olunmuş əlavə görüş keçirilmişdir.

### Tvinninq heyəti

Denis Kaschuba – RTM  
Email: denis.kaschuba.ext@ptb.de


Lalə Hüseynova – RTM Köməkçisi  
Email: lala.huseynova@gmail.com  
Tel: +994 70 338 58 28

Venera Mehdiyeva – Tərcüməçi  
Email: venera.bakutwinning@gmail.com  
Tel: +99455 312 71 91

### İcraçı partnyorlar:

BMWİ, PTB, DIN (Almaniya), SIS (İsveç), UNE (İspaniya)

Ünvan: www.azstand.gov.az



Konsorsium ekspertləri və AZSTAND Direktoru Dr. Tağıyev (yuxarıda orta tərəfdə) arasında onlayn görüş, 17 mart 2021-ci il

## GƏLƏCƏK FON

Növbəti layihə rübü ərzində bazara nəzarət, texniki komitələr, biznes planının qurulması və AZSTAND-nın rəqəmsal transformasiya planına dair missiyaların həyata keçirilməsi nəzərdə tutulur. Konsorsium və Benefisiar AZSTAND-da istifadə olunan konkret standartlaşdırma terminologiyasına dair ingilis dili təlimini keçirmək niyyətindədir. Gələcək üçüncü rüb ərzində layihənin bir sıra digər fəaliyyət və tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bunlar barəsində növbəti buraxılışımızda məlumat veriləcəkdir.

Üçüncü Xüsusi Komitə iclası 18 may tarixində keçiriləcəkdir.



*Bu Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.*

*Bu nəşrin məzmunu Tvinning layihəsinin RTM-i Denis Kaşubanın tam məsuliyyəti üzərinə düşür və Avropa İttifaqının rəyini əks etdirmir.*

